


Uşaqqlar üçün Müqəddəs Kitab
təqdim edir



İsa üçün
dəhşətli
vaxt



Müəllif: Edward Hughes

İllüstrasiya edən: Byron Unger; Lazarus

Uyğunlaşdırın: M. Maillot; Sarah S.

Alastair Paterson

Tərcümə edən: Günay Əsədova

Təqdim edən: Bible for Children

www.M1914.org

©2020 Bible for Children, Inc.

Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın surətini
çıxarda bilmək hüququna maliksiniz.



İsa v ftiz olanda
Allah danıřdı. O
dedi: “Bu, M nim
sevimli Ođlumdur.
Ondan razıyam”.
Allahın
M QƏDDƏS
RUHU g y r in
řeklində İsanın
 z rin  endi.



Bundan sonra İsa
Allahın Müqəddəs Ruh
tərəfindən səhraya
aparıldı. İsa tək idi.



İsa qırx gün oruc tutdu. Bu o deməkdir
ki, O, yemək yemədi. O, çox acdı.



Müqəddəs Kitab deyir ki, orada
vəhşi heyvanlar da var idi.



Şeytan İsanı sınağa çəkməyə gəldi.
Çox keçmişdə o, Cənnət Bağında
Adəm və Həvvanı Allaha itaətsizlik
etməyə sövq etmişdi. İndi İsa
sınağa çəkiləcəkdə.




Şeytan hətta Allahın
Oğlunu, İsanı da
sınağa çəkməyə
cəhd edə bilirdi.



İblis dedi: “Əgər Sən Allahın Oğlusansa, bu daşlara əmr et ki, çörəyə dönsün”. O, İsanın ac olduğunu bilirdi. O bilirdi ki, Allahın Oğlu daşı çörəyə döndərə bilər. İsa iblisə itaət edəcəkmi?



Xeyr! İsa iblisə itaət etmədi. Əksinə, O, Allahın Sözü ilə cavab verdi: “İnsan yalnız çörəklə deyil, Allahın ağzından çıxan hər bir kəlmə ilə yaşayar”.




Sonra Şeytan İsanı Yerusəlim şəhərinə, insanların Allaha səcdə etdikləri müqəddəs məbədin qülləsinə gətirdi. İblis sonra nə edəcəkdi?



İblis dedi: “Əgər Sən Allahın
Oğlusansa, Özünü aşağı at”.



“Xeyr!” İsa cavab verdi. “Yazılmışdır:
‘Allahın Rəbbi sinama’ ”.







İblis yenə cəhd etdi. O, İsanı
çox yüksək bir dağa çıxartdı.



İsaya dünyanın bütün
padşahlıqlarını göstərərək, iblis
dedi: “Əgər Sən yerə qapanıb
mənə səcdə etsən, bütün bu
şeyləri Sənə verəcəyəm”.



İsa əmr etdi: “Rədd ol, Şeytan!” Yazılmışdır: “Allahın olan Rəbbə səcdə et və yalnız Ona ibadət et”.



İblis bir müddətlik İsanı
tərk etdi. Sonra gözəl bir
şey baş verdi. Allah,
İblisə itaət etməyən
Oğlu İsayə təsəlli
vermək və
qayğısına
qalmaq üçün
mələklər
göndərdi.



İsa üçün d h etli vaxt

Allahın S z , M q dd s Kitabdan
olan bir hekay dir

Matta 4, Luka 4

“K lamının a ıqlanması nur sa ır”.

M zmur 119:130



Son



Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah səni o qədər çox sevir ki, O, Öz yeganə Oğlunu, İsanı Çarmıxda ölmək və sənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsayə inansan və Ondan günahlarını bağışlamasını diləsən, O, bunu edəcək!; O indi gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsan.

Əgər sən bunların həqiqət olduğuna inanırsansa, onda bunu Allaha de:
Əziz İsa, mən inanıram ki, Sən Allahsan və mənim günahlarıma görə ölmək üçün insan oldun və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm, həyatıma gəl və mənim günahlarımı bağışla ki, mən indi yeni həyata malik ola və bir gün Səninlə birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət etməkdə və Sənin övladın kimi yaşamaqda mənə kömək et. Amin.

Müqəddəs Kitabı oxu və hər gün Allahla danış! Yəhya 3:16

